



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ  
NAZİRLƏR KABİNETİ**

**Q Ə R A R**

**“Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın və “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında**

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

1. “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

**Naxçıvan Muxtar Respublikasının  
Baş naziri**

**Səbuhi Məmmədov**

Naxçıvan şəhəri, 6 mart 2021-ci il

№ 56

Naxçıvan Muxtar Respublikası  
Nazirlər Kabinetinin 2021-ci il 6 mart  
tarixli 56 nömrəli Qərarı ilə təsdiq  
edilmişdir.

### **1 nömrəli əlavə**

## **Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların S İ Y A H I S I**

### **1. Naxçıvan Muxtar Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:**

1.1. qanunvericiliklə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

1.2. pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

1.3. insan orqanları və (və ya) toxumaları;

1.4. canlı heyvanlar;

1.5. tezalıışan maddələr;

1.6. zəhərli və toksikoloji maddələr;

1.7. bioloji və infeksiyon maddələr;

1.8. civə, kimyəvi reaktivlər və turşular;

1.9. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

1.10. tez xarab olan qida məhsulları;

1.11. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

1.12. sikkələr, banknotlar və yol çekləri;

1.13. radioaktiv maddələr;

1.14. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;

1.15. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

1.16. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

1.17. odlu silah və onun döyüş sursatları.

## **2. Naxçıvan Muxtar Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:**

2.1. qanunvericiliklə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

2.2. pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

2.3. insan orqanları və (və ya) toxumaları;

2.4. canlı heyvanlar;

2.5. tezalıışan maddələr;

2.6. zəhərli və toksikoloji maddələr;

2.7. bioloji və infeksiyon maddələr;

2.8. civə, kimyəvi reaktivlər və turşular;

2.9. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

2.10. tez xarab olan qida məhsulları;

2.11. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

2.12. sikkələr, banknotlar və yol çekləri

2.13. təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;

2.14. Dövlət Gerbi həkk olunmuş sənədlərin əsli;

2.15. dövlət kəmiyyət vahidləri etalonları;

2.16. Dövlət Arxiv Fondunun sənədləri;

2.17. aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;

2.18. radioaktiv maddələr;

2.19. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

2.20. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

2.21. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

2.22. odlu silah və onun döyüş sursatları;

2.23. qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac);

2.24. Əlahiddə Ümumqoşun Ordusunun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər;

2.25. dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;

2.26. xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;

2.27. Qırmızı Kitaba düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;

2.28. müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər;

2.29. xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.

**3. Naxçıvan Muxtar Respublikasının ərazisindən keçən (tranzit) beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:**

3.1. qanunvericiliklə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

3.2. canlı heyvanlar;

3.3. tezalıřan maddələr;

3.4. zəhərli və toksikoloji maddələr;

3.5. bioloji və infeksiyon maddələr;

3.6. civə, kimyəvi reaktivlər və turşular;

3.7. insanın őrəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

3.8. tez xarab olan qida məhsulları;

3.9. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

3.10. radioaktiv maddələr;

3.11. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

3.12. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

3.13. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

3.14. odlu silah və onun döyüş sursatları.

**4. Daxili poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:**

4.1. qanunvericiliklə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

4.2. pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

4.3. insan orqanları və (və ya) toxumaları;

4.4. canlı heyvanlar;

4.5. tezalıřan maddələr;

4.6. zəhərli və toksikoloji maddələr;

4.7. bioloji və infeksiyon maddələr;

4.8. civə, kimyəvi reaktivlər və turşular;

4.9. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

4.10. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

4.11. sikkələr və banknotlar;

4.12. radioaktiv maddələr;

4.13. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

4.14. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

4.15. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

4.16. odlu silah və onun döyüş sursatları.

Naxçıvan Muxtar Respublikası  
Nazirlər Kabinetinin 2021-ci il 6 mart  
tarixli 56 nömrəli Qərarı ilə təsdiq  
edilmişdir.

## **2 nömrəli əlavə**

### **Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi**

#### **Q A Y D A L A R I**

1. Paylanmayan poçt göndərişləri poçt operatorunun mərkəzləşdirilmiş qaydada müəyyən etdiyi yerdə saxlanılır.

2. Paylanmayan poçt göndərişlərinin mərkəzləşdirilmiş qaydada saxlanması üçün poçt operatoru tərəfindən müvafiq şərait yaradılır.

3. Poçt göndərişlərinin ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmadıqda, bu göndərişlər paylanmayan poçt göndərişinə aid edilərək, dərhal poçt operatorunun müəyyən etdiyi yerə göndərilir.

4. Paylanmayan poçt göndərişləri qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, təyin olunmuş yerə daxil olduğu gündən etibarən 6 ay müddətində saxlanılır. Bu müddət ərzində ünvan sahibi və ya göndərici aşkar edilərsə, poçt göndərişi müvafiq qaydada ona verilir və göndərişin saxlanması üçün müəyyən olunmuş qaydada və məbləğdə haqq alınır.

5. Poçt rabitəsi operatoru 3 (üç) ayda bir dəfədən az olmayaraq, paylanmayan poçt göndərişlərinin açılmasına razılıq almaq üçün məhkəməyə müraciət edir.

6. Paylanmayan poçt göndərişlərinin açılmasını, satışını və məhv edilməsini poçt operatoru tərəfindən yaradılan və daimi fəaliyyət göstərən xüsusi komissiya həyata keçirir. Komissiyanın tərkibi iki nəfərdən az olmamaqla, poçt operatorunun və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin bir nəfər nümayəndəsindən ibarət təyin edilir.

7. Poçt göndərişlərinin açılması və sahibsiz hesab edilməsi barədə məhkəmənin qərarına əsasən paylanmayan poçt göndərişləri komissiya tərəfindən açılır və müvafiq akt tərtib edilir.

8. Açılmış poçt göndərişlərinin içərisində aşkar edilmiş yazışma xarakterli materiallar məhv edilir. Sahibsiz hesab edilmiş digər əşyalar isə göndəricinin və ünvan sahibinin şəxsi və ya kommersiya xarakterli sirlərinin məxfiliyinə xələl gətirmədiyi halda komissiya tərəfindən satışı çıxarılır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, həmçinin əşya və ya malların satışından əldə edilmiş vəsait poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə köçürülür. Satışı çıxarılmayan digər əşya və sənədlər poçt rabitəsi qaydalarına uyğun olaraq müvafiq orqanlara göndərilir.

9. Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi ilə bağlı bu Qaydalarda nəzərdə tutulmayan digər məsələlər poçt operatorunun müəyyən olunmuş qaydada təsdiq edilmiş daxili normativ sənədi ilə həyata keçirilir.